

GEOLOGIYA

KÜR-QABIRRI ÇAYLARARASI ÇÖKƏKLİYİNİN MEZOKAYNAZOL ÇÖKÜNTÜLƏRİNİN GEOLOJİ QURLUŞU VƏ KOLLEKTOR XÜSUSİYYƏTLƏRİ HAQQINDA (Tərsdəllər yatağı üzrə)

*V.S.QURBANOV, **L.A.SULTANOVA, ***R.E.Rüstəmova

*AMEA-nin Neft və Qaz İnstitutu

****Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**

***Bakı Dövlət Universiteti

vaqifqurbanov@mail.ru, latif.sultan@mail.ru, rubarustamov64@gmail.com

Məqalədə Kür – Qabırri çaylararası sahənin geoloji quruluşunun və çökəmə süxurtların fiziki xüsusiyyətlərinin təhlili, eləcə də sıxlıq və dalğaların yayılma sürətinin sahə boyu və dərinlikdən aslı olaraq dəyişməsi məsələlərinə baxılmışdır. Sahənin kollektorluq xüsusiyyətlərini öks etdirən petrofiziki cədvəl və qrafik hazırlanmışdır.

Tədqiq olunan neftli-qazlı rayonlardan alınan nəticələri dəqiqləşdirmək və baş vermiş dəyişikliyin xüsusiyyətini öyrənmək məqsədilə sahənin neftli-qazlı rayonları üçün qrafo-analitik üsulundan istifadə olunmuşdur. Bu üsulu tətbiq etməklə süxurların fiziki xassələrinin dərinlik-dən aslı olaraq dəyişməsinin analitik ifadəsi əldə etdirilmişdir.

Öldə olunmuş asılıqları geoloji - geofiziki materialların araştırılmasında istifadə etmək olar.

Açar sözləri: petrofizika, sıxlıq, dalğaların yayılma sürəti, məsaməlik, quyu, süxurlar.

Azərbaycanda dərin qatların neft-qazlılıq perspektivliyi ilə əlaqədar son zamanlarda xeyli həcmidə geoloji-axtarış və geofiziki işlər aparılmış, gələcəkdə kəşfiyyat işləri üçün əsas ola biləcək elmi meyarlar hazırlanmışdır. Qeyd olunmuşdır ki, neft-qaz yataqları əsasən Mezakaynazoy dövründə gömülülməyə məruz qalmışdır. Araşdırılan sahənin mərkəz hissəsində və ümumiyyətlə, dərin qatlarda bu çöküntülərin yüksək perspektivli olması tədqiqatçılarda şübhə doğurmasa da, problemin kəmiyyətçə və ya rəqəmsal ifadəsi hələlik öz əksini tapmamışdır.

Respublikada neft-qaz sənayesinin inkişafı yeni yataqların kəşfi ilə yanaşı, işlənmənin son mərhələsində olan yataqların alt təbəqələrində yatan kollektor süxurların öyrənilməsi də əsas məsələlərdən biridir. Bu yolla biz dərində yatan neft-qaz yataqlarının proqnozlaşdırılmasına imkan əldə etmiş olarıq.

Kür və Qabırri çaylarının çökəkliliyinin neftli-qazlı rayonunda qeyri-

antiklinal tələlərin proqnozlaşdırma elementlərindən biri, sahənin dərinliklərində yerləşən qatların qurluşunun seysmik üsullarla öyrənilməsi ilə yanaşı, kollektor xüsusiyyətlərinin də aydınlaşdırılması vacib məsələlərdən biridir. Bu məqsədlə sahədə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində eninə və uzununa qırılmalarla mürəkkəbleşmiş asimmetrik qalxım müəyyən edilmişdir. Orta Eosenin səthinə görə müşahidə edilən neftli qazlı rayonda strukturlar arasında paleoqalxımın olması qeyd olunmuşdur [1, 2].

Kür və Qabırı neftli-qazlı rayonunda 34 lokal qalxım müəyyən edilmişdir. Bu rayonda Tərsdəllər neft-qaz yatağı aşkar edilərək, istismara verilmişdir.

Digər 7 lokal qalxım isə seysmik kəşfiyyat üsulu ilə aşkar edilərək, dərin axtarış-kəşfiyyat qazmasına hazırlanmışdır. Bunlar Sajdağ, Büyük Palantökən, Şərqi Gürzündəğ, Qərbi Gürzündəğ, Molladağ, Ağtəpə, Cahandar strukturlarıdır.

Məsələnin qoyuluşu

Ərazidə regional qravimetrik müşahidələr 1934-1948, müfəssəl qraviməqnitometrik tədqiqatlar 1948-1965, dəqiq qravimetrik ölçülər isə 1975, 1981, 1987-ci illərdə aparılmışdır. Bu tədqiqatlar əsasında bölgənin regional miqyaslı tektonik elementlərini ayırmak və sxemini tərtib etmək mümkün olmuşdur. Lakin ərazidə çinqıl, çaqıl daşlarının geniş yayılması, tektonik quruluşun mürəkkəb olması, süxurların sıxlıq xüsusiyyətləri və onların əmələ gətirdiyi təbəqələrin qalınlıklarının kəskin dəyişməsi və bu haqda məlumatların azlığı qravimaqnit tədqiqatlarının nəticələrinin dəqiqlik dərəcəsini azaltmışdır. Sonralar səhadə kiçik həcmidə elektrik kəşfiyyatı işləri aparılmışdır. Bu tədqiqatlar da əvvəllər aparılmış qravimaqnit işləri kimi istənilən nəticəni verməmişdir. Lakin 1986-1987-ci illərdə Geofizika ETİ tərəfindən Tərsdəllər və ətraf sahələrdə aparılmış detal qravi-məqnit tədqiqatları bu sahələrin struktur qu-ruluşunu dəqiqləşdirməyə və net-qaz yataqlarının axtarışını istiqamətləndirməyə imkan vermişdir [3].


Braxiantiklinal qırışılıqlı malik olan Tərsdəllər yatağı Kür-Qabırı çaylararası, neftli-qazlı rayonunun (NQR) şərqi həssəsində, Kür çayının sol sahilində, Mingəçevir su hövzəsindən qərbdə yerləşir. Yatağın relyefi Kür çayına doğru əyilmiş, çox da böyük olamayan yüksəkliklərlə, yarğanlarla parçalanmış düzənliyi təsvir edir. Bu yataq və eləcə də ona yaxın olan strukturlar neft-qazlılıq nəzərdən perspektivli hesab edilsə də onların potensialı kifayət qədər öyrənilməmişdir.

Tərsdəllər sahəsində ilk dəfə 1965-1966 illərdə əks olunan dalğa (ƏOD) üsulunun tətbiqi ilə seysmik işlər aparılmışdır və bu işlər 1972-ci ilə qədər NQR-in ayrı-ayrı sahələrində də davam etdirilmişdir. 1983-cü ildə Tərsdəllər sahəsində 1 №-li quyuda Orta Eosen çöküntülərindən $200-250 \text{ m}^3/\text{gün}$ hasılatla neft fontanı alınmış və Kür-Qabırı çaylararası NQR-da ilk neft yatağı kəşf edilmişdir. Büyük ölçülü hemiantiklinal üzərində yerləşən, qərb-şərqi istiqamətli iki kiçik undulyasiyalı antiklinal şəkildə olan bu struktur seysmik məlumatlar əsasında axtarış-kəşfiyyat qazmasına hazırlanmışdır. Hər undulya-

siyada bir quyu qazılmışdır. Şərqi undulasiyasında neft yatağı aşkar edilmişdir. Eyni zamanda strukturun ayrı-ayrı bloklara parçalanması müəyyən edilmişdir.

Məsələnin həlli:


Bələliklə, qazma işləri Kür-Qabırrı çaylararası çökəklikdə regionun perspektivliyini, geofiziki kəşfiyyat üsullarının tətbiqi işlərini göstərməklə bərabər lokal sahələrin tektonik quruluşunun öyrənilməsində, eləcə də neft-qazlılığın proqnozlaşdırılmasında problemlərin olduğu aşkar edilmişdir (şəkil 1).



Şək. 1.Tərsdəllər yatağının sxematik struktur xəritəsi.

Yatağın kəsilişi Üst Təbaşir, Paleogen, Neogen örtük çöküntülərindən və Ağcagıl, Abşeron mərtəbələrindən ibarətdir.

Tərtib edilmiş seysmogeoloji profillər neft geologiyası baxımından məraqlı kəsb edən Neogen və Paleogen-Təbaşir struktur mərtəbələrinin tektonik quruluşlarının kəskin fərqləndiklərini göstərir. Geoloji kəslişdə struktur planının dəyişməsi, əsasən gillərdən təşkil olunmuş Maykop çöküntülərində baş verir. Seysmogeoloji profildən göründüyü kimi, Maykop çöküntülərinin üst hissəsinin (Alt Miosen) morfologiyası çöküntü kompleksinin üst mərtəbəsinin (Neogen), alt (Oliqogen) hissəsinin yatım forması isə geoloji kəslişin Paleo gen-Təbaşir mərtəbəsinin tektonikasını təkrarlayır (şəkil 2).



Şək. 2.Tərsdəllər yatağının I-I xətti üzrə seysmogeoloji profili.

Yuxarıda qeyd olunduğu kimi, tədqiqat sahəsində müxtəlif qırılmalarla mürəkkəbləşmiş tektonik quruluşa malik olan Tərsdəllər yatağının kollektor xüsusiyyətlərini öyrənmək məqsədilə sahədə aparılmış geoloji-geofiziki işləri araşdırmaqla yanaşı, qazılmış quyulardan götürülmüş kern materialları laboratoriya şəraitində öyrənilmiş və analiz edilmişdir.

Bu məqsədlə axtarış-kəşfiyyat quyularından götürülmüş kern materiallarının karbonatlılığı (%), məsaməliliyi (m, %), keçiriciliyi (10^{-15}m^2), sıxlığı (σ , q/sm^3 , yaş və quru haldə) və ultrasəs dalğaların yayılma sürəti (V , m/san) öyrənilərək, sahənin kollektorluq xüsusiyyətlərini əks etdirən cədvəl tərtib edilmişdir (cədvəl) [4,5].

Yuxarıda qeyd olunduğu kimi Tərsdəllər strukturunun geoloji quruluşunda iştirak edən Paleogen və Eosen yaşlı süturların fiziki xassələri öyrənilmişdir. Paleogen çöküntüləri alevrolit, mergel, əhəngdaşları və tuflu alevrolitlərlə xarakterizə olunur. Mergelin sıxlığı $2,16 \text{ q}/\text{sm}^3$, məsaməliliyi 2,5%, maqnit həssaslığı çox kiçik, ultrasəs dalğalarının yayılma sürəti isə $3500 \text{ m}/\text{san}$ -dir. Paleosen əhəngdaşları, demək olar ki, maqnitli deyil, onların sıxlığı $2,56 \text{ q}/\text{sm}^3$, məsaməliliyi 5,1 %, ultrasəs dalğalarının yayılma sürəti isə $3000 \text{ m}/\text{san}$ -yə çatır.

Eosen yaşlı alevrolitlərin sıxlığı $2,45 \text{ q}/\text{sm}^3$, məsaməliliyi 5,0 %, ultrasəs dalğalarının yayılma sürəti isə $1300 \text{ m}/\text{san}$ -dir, əhəngdaşlarının sıxlığı $2,65 \text{ q}/\text{sm}^3$, məsaməliliyi 5,24 %, ultrasəs dalğalarının yayılma sürəti $2950 \text{ m}/\text{san}$, maqnit həssaslığı isə yoxdur. Argillitlərin sıxlığı $2,25 \text{ q}/\text{sm}^3$, məsaməliliyi 15,5 %, maqnit həssaslığı zəifdir, ultrasəs dalğalarının yayılma sürəti isə $2700 \text{ m}/\text{san}$ -dir. Təqdiqatlar göstərmışdır ki, eyniadlı və eyniyaşlı süturların fiziki xassələri geoloji-fiziki proseslər nəticəsində dəyişmiş və müxtəlif qiymətlər almışdır. Bu nəticələr təzyiq və temperatur altında aparılan petrofiziki tədqiqatlar nəticəsində də bir daha öz təsdiqini tapmışdır. Süturların kollektor xüs-

siyyətlərini eks etdirən cədvəli və digər geofiziki materialları aşdıraraq bizi belə deməyə imkan verir ki, qırılmalarla hüdudlanmış yarımqapalı antiklinal olan [2] Tərsdəllər yatağında ümumi sahə üçün vahid qanuna uyğunluq yoxdur. Lakin sükurların sıxlığı və ultrasəs dalğaların yayılma sürəti, əsasən dərinlikdən və tektonik proseslərdən asılı olduğundan sıxlığın və sürətin qiymətləri dərinlik artdıqca geniş diapazonda dəyişir

Kür və Qabırrı çaylararası çökəkliyinin Mezokaynozoy çöküntülərinin kollektor xüsusiyyətlərinin dəyişmə həddi və orta qiymətləri (Tərsdəllər yatağı üzrə)


| Stratiq- rafiya | İnter- val, m | Karbonatlıq, min – max <i>orta</i> | Məsaməlilik, m % <i>min – max</i> <i>orta</i> | Keçiricilik, % 10-15m ² <i>min – max</i> <i>orta</i> | Sıxlıq, qr/sm ³ $\frac{\sigma_{\min} - \sigma_{\max}}{\sigma_{\text{orta}}}$ | Dalğaların yayılma sürəti, V m/san $\frac{V_{\min} - V_{\max}}{V_{\text{orta}}}$ |
|-----------------|---------------|--|--|--|---|--|
| | | | | | | <i>min – max</i> <i>orta</i> |
| Çokrak | 1695- 2900 | <u>1,6 – 32,7</u> 13,13(4) | <u>10,0 – 17,9</u> 14,34(5) | <u>0,1 – 2,1</u> 1,4(3) | <u>2,34 – 2,46</u> 2,40(2) | <u>2750 – 3100</u> 2920 (2) |
| Üst Eosen | 1613- 1623 | 0 | <u>21,5 – 21,5</u> 12,5(2) | - | <u>2,18 – 2,35</u> 2,27(2) | <u>1950 – 2780</u> 2360 (2) |
| Üst Eosen | 2625- 2823 | <u>11,5 – 73,6</u> 50,76(7) | <u>3,53 – 18,1</u> 8,2(10) | 0,001(8) | <u>2,41 – 2,61</u> 2,52(7) | <u>1760 – 2540</u> 2150 (5) |
| Üst Təbaşir | 2915- 2941 | <u>28,8 – 92,4</u> 74,0(4) | <u>4,01 – 5,75</u> 5,09(7) | 0,001-0,003 | <u>2,63 – 2,73</u> 2,68(6) | <u>2720 – 3750</u> 3240 (2) |
| Orta Eosen | 2906- 3169 | <u>0,8 – 81,7</u> 32,45(64) | <u>1,7 – 20,1</u> 8,85(69) | <u>0,001 – 0,04</u> 0,01(40) | <u>2,33 – 2,72</u> 2,52(18) | <u>2215 – 4040</u> 3280 (9) |
| Üst Təbaşir | 3155- 4012 | <u>1,0 – 83,9</u> 27,06(29) | <u>2,23 – 30,0</u> 8,32(33) | <u>0,01 – 385,0</u> 27,6(15) | <u>2,27 – 2,90</u> 2,70(17) | <u>2450 – 4360</u> 3070 (13) |
| Orta Eosen | 2485- 3705 | <u>1,0 – 85,4</u> 17,8(22) | <u>6,0 – 15,6</u> 14,1(36) | 0,001-0,05 | <u>2,19 – 2,65</u> 2,43(19) | <u>2630 – 3660</u> 3000 (7) |
| Üst Eosen | 3243- 4236 | <u>0,6 – 51,2</u> 16,3(19) | <u>3,7 – 13,2</u> 9,8(9) | 0,01(6) | <u>2,27 – 2,48</u> 2,35(12) | <u>2780 – 3100</u> 2940(2) |
| Orta Eosen | 4276- 4342 | <u>1,0 – 78,7</u> 38,7(10) | <u>4,3 – 18,4</u> 11,7(10) | 0,01-8,5 | <u>2,45 – 2,69</u> 2,52(4) | <u>3150 – 3780</u> 3370(4) |
| Alt Eosen | 4395- 4452 | <u>16,1 – 38,0</u> 26,8(6) | <u>8,0 – 12,5</u> 11,2(5) | <u>0,01 – 0,07</u> 0,03(5) | <u>2,56 – 2,58</u> 2,57(2) | 3400(2) |
| Üst Eosen | 3335- 3476 | <u>7,5 – 33,2</u> 21,7(5) | <u>3,1 – 19,1</u> 8,9(5) | 0,01-0,03 | <u>2,36 – 2,47</u> 2,41(2) | <u>2800 – 3100</u> 2950(2) |

Beləliklə, sahədən götürülmüş kern nümunələrinin petrofiziki xassələrinin analizi layların neftli-qazlı olmasının proqnezlaşdırılmasına imkan verir. Eyni zamanda petrofiziki xassələrin bir-birindən, dərinliklərdən və müxtəlif fiziki amillərdən asılılığının öyrənilməsi məsələsinə baxılmışdır. Yuxarıda qeyd

olunan cədvəldə süxurların fiziki xassələrinin aşağı yuxarı və orta həddi qeyd olunmuşdur.

Tərtib olunmuş cədvəl əsasında sahənin kollektor xüsusiyyətlərini əks etdirən petrofiziki qrafik hazırlanmışdır. Qrafikdən göründüyü kimi dərinliyə getdikcə süxurların kollektor xüsusiyyətlərində müəyyən bir gərginliyin yaranması müşahidə olunur. Belə ki, dərinliyin artması məsaməliyin azalması, sıxlığın və yltrasəs dalğalarının yayılma sürətinin artması ilə nəticələnir. Bu da, dərində yatan süxurların kollektor xüsusiyyətlərinin yuxarı qatlarda yatan layların kollektor xüsusiyyətlərinin nisbətən zəif olmasından irəli gəlir.

Kollektor xüsusiyyətlərini əks etdirən petrofiziki qrafik



Yuxarıda qeyd olunduğu kimi strukturunun geoloji quruluşunda iştirak edən Paleosen və Eosen yaşlı süxurların fiziki xassələri öyrənilmişdir. Paleosen çöküntüləri alevrolit, mergel, əhəngdaşları və tuflu alevrolitlərlə xarakterizə olunur. Mergelin sıxlığı $2,16 \text{ q/sm}^3$, məsaməliyi 2,5%-dir, maqnit həssaslığı çox kiçikdir, ultrasəs dalğalarının yayılma sürəti isə 3500 m/san-dir. Paleosen əhəngdaşları, demək olar ki, maqnitli deyil, onların sıxlığı $2,56 \text{ q/sm}^3$, məsaməliyi 5,1 %, ultrasəs dalğalarının yayılma sürəti isə 3000 m/san-yə çatır.

Eosen yaşlı alevrolitlərin sıxlığı $2,45 \text{ q/sm}^3$, məsaməliliyi 5,0 %, ultrasəs dalğalarının yayılma sürəti isə 1300 m/san-dir, əhəngdaşlarının sıxlığı $2,65 \text{ q/sm}^3$, məsaməliliyi 5,24 %, ultrasəs dalğalarının yayılma sürəti 2950 m/san-dir. Maqnit həssaslığı isə yoxdur. Argillitlərin sıxlığı $2,25 \text{ q/sm}^3$, məsaməliyi 15,5 %, maqnit həssaslığı zəifdir, ultrasəs dalğalarının yayılma sürəti isə 2700 m/san-dir. Təqdiqatlar göstərmişdir ki, eyniadlı və eyniyaşlı süxurların fiziki xassələri geoloji-fiziki proseslər nəticəsində dəyişmiş və müxtəlif qiymətlər almışdır. Bu nəticələr təzyiq və temperatur altında aparılan petrofiziki tədqiqatlar nəticəsində də bir daha öz təsdiqini tapmışdır. Süxurların kollektor xüsusiyyətlərini əks etdirən cədvəli və digər geofiziki materialların tədqiqi qırılmlarla hüdudlanmış yarımqapalı antiklinal olan Tərsdəllər yatağında ümumi sahə üçün vahid qanuna uyğunluğun olmadığını deməyə imkan verir. Lakin süxurların sıxlığı və ultrasəs dalğaların yayılma sürəti, əsasən dərinlikdən və tektonik proseslərdən asılı olduğundan sıxlığın və sürətin qiymətləri dərinlik artdıqca geniş diapazonda dəyişir [6].

Öldə olunmuş məlumatların tədqiqindən göründüyü kimi sıxlığının müəyyən qədər dəyişilməsinə baxmayaraq, onlarda ultrasəs dalğaların yayılma sürəti kəskin artır. Əhəgdaşı və karbonatlı-gilli süxurlarda dərinlikdən aslı olaraq sürətin dəyişmə qanuna uyğunluğu, demək olar ki, eynidir. Müxtəlif yaşlı çöküntülər üçün tətbiq olunan müxtəlif üsullar gözlənilən nəticə verməmişdir. Ona görə ki, burada kəsiliş üzrə fiziki parametlərin qeyri-ardıcıl dəyişməsi müşahidə olunur. Görünür ki, çöküntütoplanma şəraitinində süxurlar müxtəlif dəyişikliklərə məruz qalmışdır.

Beləliklə, Kür-Qabırı çaylararası çökəkliyinin geoloji quruluşunu və fiziki xüsusiyyətləri (süxurların kollektor xüsusiyyətlərinin dərilikdən asılı olaraq dəyişməsi, çökmə süxurlarının sıxlığı və ultrasəs dalğaların yayılma sürəti) yuxarıda qeyd olunan sahələrdə qazılmış dərin kəşfiyyat quyularından götürülmüş süxurlarla müqayisəli şəkildə təhlil edilmişdir. Aparılan araşdırmalara bir daha aydınlıq gətirmək məqsədilə M.Z.Ozerskayanın qrafo-analtik üsulundan istifadə olunmuş, nəticədə süxurların fiziki xassələrinin dərinlikdən aslı olaraq dəyişməsinin analitik ifadəsi də əldə olunmuşdur [7].

Aparılmış təhlillər tədqiqat obyektlərinin fiziki xüsusiyyətlərinin geniş diapozonda dəyişməsinin əsas komplekslərin litoloji cəhətdən qeyri-bircinsliliyi, süxurların müxtəlifliyi və tektonik şəraitlə əlaqədar olduğunu söyləməyə imkan verir. Təhlillərin nəticəsi olaraq məsaməlik və keçiricilik əmsalları arasında da qanuna uyğunluğun olması müəyyən edilmişdir.

Nəticə

Aparılmış tədqiqatları ümumiləşdirərək belə nəticəyə gəlirik ki:

- sahədə süxurların kollektor xüsusiyyətlərinin geniş diapozonda dəyişməsi, əsasən çöküntü komplekslərinin litoloji cəhətdən qeyri-bircinsliliyi, süxurların yatma dərinliklərinin müxtəlifliyi və həmçinin tektonik şəraitin mürəkkəbliyi ilə əlaqədardır;

- tətbiq olunan müxtəlif petrofiziki üsullardan alınan nəticələr – süxurların sıxlığının və onlarda ultrasəs dalğalarının yayılma sürətinin artdığını göstərir. Bu da süxurların kollektor xüsusiyyətlərinin dərinə doğru azaldığını sübut edir;

- obyektlərin eyni strukturlarının dərin qatlarında neft-qazlılığını proqnozlaşdırmaq üçün kəşfiyyat geofizikası üsulları ilə yanaşı, süxurların petrofiziki xüsusiyyətlərini təyin emək məqsədilə süzülmə-tutum xarakteristikası üsulundan da istifadə edilməsi məqsədə uyğundur.

ƏDƏBİYYAT

1. Али-заде А.А., Ахмедов Г.А., Ахмедов А.М., Алиев А.К., Зейналов М.М. Геология нефтяных и газовых месторождений Азербайджана. // М.: Недра, 1966, с. 390.
2. Salmanov Ə.M., Süleymanov Ə.M., Məhərrəmov B.İ. Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası. // Bakı, 2015, 470 s.
3. Гадиров В.Г. Прогнозирование вулканогенных образований мезозоя Среднекуриńskiej депрессии и их нефтегазоносности по комплексным геофизическим данным. Авт. реф. дис. на соис. уч. ст. к.г.-м.н., Баку, 1991, 22 с.
4. Физические свойства горных пород и полезных ископаемых. / Под ред. Н.Б.Дортман. М.: Недра, 1976, с. 527.
5. Geofizika ETİ-nin 105-2009 sayılı hesabati: "Azərbaycanda neft-qaz yataqları və perspektiv strukturlar üzrə Mezokaynozoy çöküntülərinin kollektorluq xüsusiyyətləri kataloquunun yaradılması". GGİ-nin geoloji fondu. Bakı, 2010.
6. Qurbanov V.Ş., Sultanov L.A., Abbasova Q.Q. // Xəzəryani-Quba neftli-qazlı rayonun mezikaynozoy çöküntülərinin litoloji-petroqrafik və kollektor xüsusiyyətləri. // Azərbaycanda Geofizika Yenilikləri. Bakı, 2014, №3, s. 10-13.
7. Султанов Л.А., Наджаф-Кулиева В.М., Аббасова Г.Г. О закономерности распределение скорости продольных волн и плотности осадочных пород Прикаспийско-Кубинской и Междуречья Куры и Габырры. / Теоретические Основы и Технологии Поисков и Разведки Нефти и Газа. г. М., 2014, №2, с.7-12.

О РЕЗУЛЬТАТАХ УЕОЛОГИЧЕСКОЕ СТРОЕНИЕ И КОЛЛЕКТОРСКИЙ СВОЙСТВАХ МЕЗОКАЙНОЗОЙСКИХ ОТЛОЖЕНИЙ ВПАДИНЫ МЕЖДУРЕЧЬЯ КУРЫ И ГАБЫРРЫ (на примере месторождения Тарсдаллар)

В.Ш.ГУРБАНОВ, Л.А.СУЛТАНОВ, Р.Э.РУСТАМОВА

РЕЗЮМЕ

В статье установлены зависимость между глубинным строением междуречья Куры и Габырры и физическими параметрами пород осадочного чехла, проведен анализ данных об изменении объемного веса и скоростей упругих волн по площади и глубине.

С целью изучения характера изменения физические свойства пород с глубиной для некоторых нефтегазоносных областей применен графоаналитический метод. В результате применения этого метода найдены аналитические выражения изменения физических параметров с глубиной.

Полученные результаты могут быть применены при интерпретации геологогеофизических материалов.

Ключевые слова: петрофизика, плотность, скорость распространения волн, пористость, скважина, породы.

**ON THE RESULTS OF THE GEOLOGICAL STRUCTURE AND RESERVOIR
PROPERTIES OF THE MESO-CENOZOIC SEDIMENTS
OF THE KURA AND GABYRRY INTERFLUVE
(on the example of the Tarsdallar deposit)**

V.Sh.QURBANOV, L.A.SULTANOVA, R.E.RUSTAMOVA

SUMMARY

In the article of the relations between deep geological structure rivers Kura and Gabirri and physical parameters of sedimentary rock has been considered, analysis of data about changes of volume weight and velocities of elastic wave on the area and depth has been carried out.

For studying character of change of physical properties of the rocks for oil gaseous regions, grapho-analytic method has been applied. As a result of this application analytical expressions of the change of physical parameters with the depth Kura and Gabirri Rivers have been found.

Obtained dependences can be applied during the interpretation of geological-geophysical materials.

Key words: petrophysics, density, wave propagation velocity, porosity, well, rocks.